

**Təsdiq edirəm:**  
 Biznes mühiti və beynəlxalq  
 reytinglər üzrə Komissiyanın sədri,  
 Azərbaycan Respublikası Baş Nazirinin  
 birinci müavini Yaqub Eyyubov

18.03.2020-ci il

**Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun  
 2020-ci il üçün Fəaliyyət Planı**

Sıra №-si	İndikatorlar	Mövcud vəziyyət (2019-cu il üzrə)	Metodologiya	Görüləcək tədbirlər	Son icra müddəti	İcra orqanları	Məsul şəxslər
<b>Qlobal Rəqabətlik Hesabatı</b>							
1.	<b>7.02 Bazar dominantlığının səviyyəsi</b>	19-cu yer (141 ölkə), 62 bal	Bu göstərici Dünya İqtisadi Forumunun "Ölkənizdə korporativ fəaliyyəti necə xarakterizə edirsiniz?" sorğusu əsasında müəyyən olunur. Cavab 1-7 bal üzrə qiymətləndirilir [1 = bir neçə biznes qrupu üstünlük təşkil edir; 7 = bir çox firma arasında yayılmışdır].	Aşağıdakı istiqamətlərdə aidiyyəti qurum tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən həmin quruma zəruri dəstəyin göstərilməsi:	Mütəmadi	İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti	Zaur Nuruyev  Rəşad Əsgərov
	<b>7.03 Xidmət sahələri üzrə rəqabət</b>	36-cı yer (141 ölkə), 72 bal	Bu göstərici Dünya İqtisadi Forumunun aşağıdakı sorğusu üzrə 3 komponentin orta göstəricisi əsasında hesablanır: "Ölkənizdə aşağıdakı xidmətlərin təminatı ne dərəcədə rəqabətli-dir: (a) peşəkar xidmətlər (hüquqi	1. Təbii inhisarçı müəssisələrin fəaliyyətinin səmərəliliyinin artırılması üçün təhlillərin aparılması və korporativ idarəetmənin təkmilləşdirilməsi; 2. Haqsız rəqabətin əlamətləri barədə istehlakçıların və sahibkarlıq subyektlərinin məlumatlandırılması və onların haqsız rəqabətin qarşısının alınmasında iştiraka təşviq edilməsi; 3. Rəqabəti məhdudlaşdıran halların müəyyən edilməsi və aradan qaldırılması üzrə bazar araşdırmalarının (o cümlədən inhisarçı təsərrüfat subyektlərinin mövcud olduğu bazarlar da daxil olmaqla)			

			xidmətlər, mühəsibat uçotu, mühəndislik və s.); (b) pərakəndə xidmət; (c) şəbəkə sektoru (telekommunikasiya, kommunal xidmətlər, poçt, nəqliyyat və s.)? Cavab 1-dən (rəqabətli deyil) 7-ə (yüksək rəqabətli) qədər dəyişir.	aparılması, nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi və aidiyyəti üzrə təkliflərin verilməsi.			
2.	<b>12.09 Alıcıların istehlakçılıq meyarları</b>	18-ci yer (141 ölkə), (59.1 bal)	Dünya İqtisadi Forumunun "Sizin ölkənizdə alıcılar satınalma qərarları qəbul edərkən nəyə əsaslanırlar?" sorğusuna alıcının cavabı [1=yalnız ən aşağı qiymətə əsaslanır, 7=yaxşı keyfiyyət göstəricisinə əsaslanır]	Aşağıdakı istiqamətlərdə aidiyyəti qurum tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən həmin quruma zəruri dəstəyin göstərilməsi: 1. Ölkədə istehlakçıların hüquqlarının qorunması ilə bağlı mütəmadi maarifləndirmə işlərinin aparılması; 2. Alıcıların maarifləndirilməsi üzrə aidiyyəti qurumlar tərəfindən silsilə tədbirlərin həyata keçirilməsi; 3. İstehlak mallarının sertifikatlaşdırılmasına, dəqiq markalanmasına, hər bir malın üzərində ətraflı və rəsmi dövlət dilində məlumatların yerləşdirilməsinə nəzarətin gücləndirilməsi.	Mütəmadi	İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti	Samir İsmayılov  Sona Demirçiyeva
<b>Global İnnovasiyalar İndeksi</b>							
3.	<b>4.3.2. Yerli rəqabətin intensivliyi</b>	102-ci yer (129 ölkə), 61.3 bal	Dünya İqtisadi Forumunun "Ölkənizdə daxili bazarda rəqabət nə dərəcədə intensivdir?" sorğusu əsasında hesablanır. [1=heç intensiv deyil, 7= yüksək intensivlik var]	Yerli bazarlara müvafiq mal (iş və xidmət) növü üzrə yeni iştirakçıların daxil olması prosedurlarının təkmilləşdirilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi.	İyul 2020-ci il	İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Mərkəzi Bank, Sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verən digər orqanlar	Bəşir Hüseynalıyev  Elçin Ağakışiyev

**Doing Business Hesabatı**

4.	<b>Dövlət satınalmaları</b>	-	-	<p>Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi:</p> <p>1. Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi;</p>	Dekabr 2020-ci il	İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi	Bahadır Qasimov Mirdamət Kərimov
				<p>2. Dövlət qurumlarının informasiya ehtiyatlarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilməsi hədlərinin müəyyən edilməsi və inteqrasiya istiqamətində işlərin davam etdirilməsi;</p>	İyul 2020-ci il		
				<p>3. Qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları, publik hüquqi şəxslər və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan qurumlar tərəfindən dövlət satınalmaları üzrə keçirilməli olan illik tender planlarının Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi ilə bağlı zəruri tədbirlərin davam etdirilməsi və bu sahədə nəzarətin gücləndirilməsi;</p>	Mütəmadi		
				<p>4. Dövlət satınalmaları üzrə qanunvericiliyə edilmiş dəyişikliklərə, o cümlədən vahid internet portalına dair təsərrüfat subyektləri, aparıcı konsaltinq şirkətləri, sahibkar birlikləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları, aparıcı kütləvi informasiya vasitələri və digər media qurumları üzrə maarifləndirmə tədbirlərinin davam etdirilməsi və dəyişikliklərə dair məlumatların KİV-də, sosial şəbəkələrdə yayımlanması.</p>	Mütəmadi		

**Yerli və beynəlxalq qurumlarla əməkdaşlığın gücləndirilməsi**

5.	<b>Bütün aidiyyəti indikatorlar</b>	-	-	Beynəlxalq reytinglər üzrə sorğularda iştirak edən şirkətlərlə (rezident və qeyri-rezident) müvafiq sahədə mütəmadi əməkdaşlığın təmin olunması	Mart-aprel 2020-ci il	Bütün aidiyyəti qurumlar	İşçi qrupun bütün üzvləri
6.	<b>Bütün aidiyyəti indikatorlar</b>	-	-	Hesabatı hazırlayan ekspert və ya qiymətləndirmə qrupu ilə əməkdaşlığın qurulması və ölkədəki mövcud göstərici və ya qanunvericilik tələbi barədə dəqiq məlumatların Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Katibliyi ilə razılaşdırmaqla onlara çatdırılması.	Mart-aprel 2020-ci il	Bütün aidiyyəti qurumlar	İşçi qrupun bütün üzvləri